

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

ALİ BAŞ KOMANDAN SİLAHLI QÜVVƏLƏRİN RƏHBƏR HEYƏTİNİN İŞTİRAKI İLƏ OPERATİV MÜŞAVİRƏ KEÇİRİB



Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələ-

rinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.

PREZİDENT İLHAM ƏLİYEV ŞƏHİD OLMUŞ HƏRBİ QULLUQÇULARIMIZIN AİLƏLƏRİNƏ, YAXINLARINA VƏ BÜTÜN AZƏRBAYCAN XALQINA BAŞSAĞLIĞI VERİB

Dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımında deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşı-

sını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznə başsağlığı verirəm.

**Allah şəhidlərimizə
rəhmət eləsin!
Şəhidlərimizin qanı
yerdə qalmadı!”**



MEHRİBAN ƏLİYEVA ŞƏHİD OLMUŞ HƏRBİ QULLUQÇULARIMIZLA BAĞLI PAYLAŞIM EDİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızla bağlı instaqram səhifəsində paylaşım edib. Paylaşımı təqdim edirik: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbir versin”.



PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznə başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb. Prezident İlham Əliyev qardaş Türkiyənin hər

zamankı kimi, Azərbaycanın yanında olduğunu, ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd edib.

Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını, onların intiqamının alındığını deyən Prezident İlham Əliyev bu genişmiqyaslı hərbi təxribatların məsuliyyətinin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirib.

Sentyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan–Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib. Prezident İlham Əliyev bildirib ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verib və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz söylərini davam etdirəcəyini qeyd edib.

Fransa Respublikasının Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışıqı zamanı Fransa Prezidenti Ermənistan–Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib. Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb. Dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.

MÖVLUD ÇAVUŞOĞLU: ERMƏNİSTAN UZUN MÜDDƏT AZƏRBAYCANIN SÜLH TƏKLİFİNƏ CAVAB VERMƏDİ

“Sərhəddə baş verən qarşিদurma bölgədəki vəziyyətin nə qədər həssas olduğunu göstərdi. Can Azərbaycan Ermənistana faydalı bir sülh anlaşması təklif edib. Ermənistan uzun müddət bu təklifə cavab vermədi”.

Bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ifadə edib.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən nazir Mövlud Çavuşoğlu Ermənistan ilə normallaşma prosesinə dair atılan

addımlardan bəhs edərək vurğulayıb ki, Ermənistan sülhə dəyər verirsə, əhəmiyyətli addımlar atmalıdır. Türkiyənin bundan sonra da Azərbaycanın yanında olduğunu xatırladan nazir Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının tarixi missiyasından bəhs edərək, təşkilata üzv ölkələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığının, eləcə də fəal müzakirə olunan Orta Dəhlizin əhəmiyyətindən danışdı.

GENERAL YÜCEL KARAUZ: SON HADİSƏLƏR TƏCAVÜZKAR ERMƏNİSTAN TƏRƏFİNDƏN PLANLI ŞƏKİLDƏ HƏYATA KEÇİRİLƏN TƏXRİBATDIR

O, buna sübut olaraq Ermənistanın Baş nazirinin insidentin ardınca xarici dövlətlərə etdiyi zəngləri qeyd edib. Qəhrəman Azərbaycan Ordusunun Vətən savaşındakı rəşadəti və sonrakı proseslərdə göstərdiyi qətiyyətin işğalçı tərəfə tarixi dərs olduğunu

xatırladan general Yücel Karauz deyib ki, Ermənistan rəhbərliyi bu cür təxribatlarla bir tərəfdən 44 günlük müharibənin nəticələrini unudurmaq istəyir, digər tərəfdən isə beynəlxalq ictimaiyyətin rəyini Azərbaycana qarşı çevirmək niyyətindədir. Bütün bu təxri-



batların ən böyük məqsədi isə normallaşma prosesini əngəlləməkdir.

TÜRKDİLLİ DÖVLƏTLƏRİN SİYASƏTİNƏ DƏSTƏK FONDU BƏYANAT ÜNVANLAYIB

Qırğızıstanda fəaliyyət göstərən Türkdillli dövlətlərin siyasətinə dəstək fondu sentyabrın 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə bəyanat ünvanlayıb. Bəyanatda deyilir: “Biz, Türkdillli dövlətlərin siyasətinə dəstək fondunun dünyanın müxtəlif ölkələrində yaşayan üzvləri Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiyimizi bəyan edir və beynəlxalq birliklərdən Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini tələb edirik. Bildiririk ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamət-

lərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqelərini müxtəlif çaplı silahlar, o cümlədən minaatlardan intensiv atəşə tutub. Nəticədə, Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında itkilər var, hərbi infrastrukturda ziyan dəyib. Təəssüflə vurğulayırıq ki, Azərbaycanın təşəbbüsü ilə başlanan iki ölkə arasında sülh yaratma prosesinə Ermənistanın təxribatla cavab verməsi ilk dəfə deyil. Ermənistanın nizamlaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü 5 təklifdən ibarət sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda

destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi, üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir. Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi yuxarıda qeyd edilənləri bir daha sübut edir.

(davamı 2-ci səhifədə)

(əvvəli 1-ci səhifədə)

Xatırladıq ki, müharibənin başa çatdığı dövrdən indiyədək Ermənistan tərəfindən müxtəlif növ minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi səbəbindən yüzlərlə insan minaya düşərək yaralanıb və ya həlak olub.

Əminliklə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycanın gördüyü əks-tədbirlər lokal xarakterli olub, hərbi hədəflərə qarşı yönəlib.

Belə ki, cavab tədbirləri hədəflənmiş xarakterli olmaqla Azərbaycanın sərhədlərinin toxunulmazlığını, işğaldan azad olunmuş Kəlbəcər və

Laçın rayonlarında bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Qətiyyətlə deyirik ki, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Doğma Azərbaycanımızın işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı zaman, Ermənistanın təcavüzə

yol verməsi bu prosesə hər vaxtlar mane olduğunun növbəti bariz göstəricisidir.

Biz bir daha beynəlxalq təşkilatlara, aparıcı qurumlara müraciət edərək, dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyaraq, sülhə davət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik". Bəyanat Qırğızıstanda fəaliyyət göstərən "turktoday.info" portalında dərc edilərək, linki beynəlxalq qurumlara göndərilib.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaari qəbul edib.

Toivo Klaar sentyabrın 12-dən 13-nə keçə gecə dövlət sərhədində baş vermiş gərginliklə bağlı narahatlığını ifadə edib, bu xüsusda Avropa İttifaqı rəhbərliyinin Ermənistanın baş naziri və Azərbaycan Prezidenti ilə telefonla danışdığını diqqətə çatdırıb.

Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədil-

diyini qeyd edərək, buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın Brüsselə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.

XİN: Bölgədə sülh yalnız beynəlxalq hüquqa ciddi riayət edilməsi əsasında təmin oluna bilər

Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri sentyabrın 12-dən Azərbaycana qarşı başladığı hərbi təxribatları davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir.

Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanizmə sadıq qalaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Ermənistan hərbi

çilərinin cəsədlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduğunu bəyan edib və Beynəlxalq Qırmızı Xaç Komitəsi bu barədə məlumatlandırılıb.

Belə bir vəziyyətdə Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycanın mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir.

"Ermənistanı dağıdıcı fəaliyyətindən çəkinməyə, humanitar atəşkəsə riayət etməyə çağırırıq. Bölgədə sülh yalnız beynəlxalq hüquqa ciddi riayət edilməsi əsasında təmin oluna bilər", - deyər açıqlamada qeyd olunub.

İbrahim Öztek: Bizim oğullarımız bu gün də eyni ruh, inam və cəsarətlə yeni dastanlar yazmağa hazırdırlar

"Sentyabrın 13-nə keçən gecə Ermənistan ordusunun Azərbaycan ərazilərinə hücumu və istifadə etdiyi ağır silahlar narahatlıq doğurur. Azərbaycanın hərbi mövqeləri ilə yanaşı mülki yaşayış, məntəqələri də hücumla maruz qalıb. Lakin Ermənistan bu hücumla bir daha Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyəcəyini gördü. Azərbaycanın qəhrəman oğulları bu xain hücumlara layiqli cavabı verdilər. Ermənistanın son təxribatları nəticəsində 50 Azərbaycan igidi qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.

Allah şəhidlərimizə rəhmət etsin, ailələrinə və bütün türk millətinə səbir versin".

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek deyib.

Professor deyib: "Bütün bu təxribatlar onu

göstərir ki, Ermənistan Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin məğlubiyyətini hələ də həzm etməyib. İkinci Qarabağ müharibəsində havadarlarına və diasporuna arxalanan Ermənistan Azərbaycan torpaqlarına hücum edərək uğur qazanacağını düşünürdü. Lakin bu, belə olmadı və Ermənistan ağır itkilərlə məğlub oldu. Bu qədər itkilərə və Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyərək, təslim olmasına baxmayaraq, Ermənistan hələ də bundan dərs almayıb. Türkiyə və Azərbaycanın bütün sülhsevər cəhdlərinin qarşılığında hələ də regionda qarışıqlıq yaratmağa davam edir. Ermənistan bilməlidir ki, onun dünyaya açılan pəncərəsi Türkiyə və Azərbaycandır. Türkiyə və Azərbaycanın uzatdığı sülh əli Ermənistan xalqının həyatda qala bilməsi üçün yeganə şansıdır".

TƏHSİLİN İNKİŞAFINA GÖSTƏRİLƏN DİQQƏT VƏ QAYĞININ TƏZAHÜRÜ



Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində, Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə, sentyabrın 10-da Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub, Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli məktəbin açılışında iştirak edib.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Həç bir ölkə-

də qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.

Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.

Ölkəmizdə təhsilin inkişafında, onun mədəni-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayır. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

RESPUBLİKA VƏRƏM XƏSTƏLİKLƏRİ SANATORİYASI SAĞLAMLIĞINA QOVUŞMAQ İSTƏYƏN UŞAQLAR ÜÇÜN TAM HAZIRDIR



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vəram Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmada sonrakı açılışında iştirak edib. Sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub. Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına görülmə işlər barədə məlumat verib.

Bildirilib ki, 1914-cü ildən fəaliyyət göstərən professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vəram Xəstəlikləri Sanatoriyası sağlamlığına qovuşmaq istəyən şəxslərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. Sanatoriyada stasionar şəraitdə müalicə alan

uşaqların 11 illik təhsili təşkil olunacaq və beləliklə, onların təhsillərində fasilələr yaranmıyacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, vəram ölümə ən çox səbəb olan yoluxucu xəstəlikdir. Azərbaycan vəramlı mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir.

Ölkəmizdə də ictimai sağlamlığın əsas məsələlərindən olan vəramlı mübarizədə dövlət proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunub. Respublikamızda rəsmi qeydiyyatda düşən vəram xəstələrinin müayinəsi və müalicəsi tam dövlət hesabına həyata keçirilir.

Biz birik, Biz birlikdəyik

"Qardaş ölkəmiz Azərbaycana qarşı törədilən xain hücumda şəhid olan qəhrəman qar-daşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa

diləyir, azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm". Bu fikirlər Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktarın

rəsmi tviter hesabında etdiyi paylaşımında yer alıb. Azərbaycan dilində paylaşılan mesajda "Biz birik!", "Biz birlikdəyik!" şüarları qeyd olunub.

15-21 sentyabr 2022-ci il

GÜCLÜ DÖVLƏT, QALIB XALQ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN...

Bütiün qlobal siyasi platformalarda milli maraqlarını qətiyyətlə təmin edən Azərbaycan döyiş meydanında da yeni zəfərlər qazanır

Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Ən böyük reallıq, əlbəttə ki, torpaqlarımızın azad edilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır. Yeni reallıqlar zəminində qarşıda duran digər məsələlər bölgədə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülhün təmin olunmasıdır. Bu prosesdə isə artıq söz diplomatiyanındır. Əlbəttə, «Dəmir yumruq» da yerindədir və istər avqustun 3-də Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu «Qisas» əməliyyatı, istərsə də sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın hərbi təxribatlarının qarşısının alınması ilə bağlı görülmə tədbirlər bunu təsdiq edir. Görünən odur ki, İrəvanın hərbi avantajları, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə gətirib çıxarır.

Azərbaycanın əzəli torpaqlarının işğaldan azad etməsi bütün beynəlxalq səviyyələrdə qəbul olunur Ümumilikdə, rəsmi Bakı Vətən müharibəsindən sonrakı prosesləri diplomatiya müstəvidə nizamlamağa tərəfdardır və bu məsələdə ən böyük nailiyyət odur ki, artıq bütün dünya 44 günlük müharibənin nəticələrini tanıyır, regionda yaranmış yeni reallıqları bölüşür. Azərbaycanın yürütdüyü qətiyyətli siyasətin nəticəsi olaraq ermənipərəst mövqeyi ilə tanınan Qərbi siyasi dairələri də müharibənin nəticələrini qəbul edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəal və müdrik diplomatiyası Ermənistanın müdafiəsinə qalxmış bəzi dövlətlərin və siyasi mərkəzlərin savaşın nəticəsi ilə uzlaşan mövqeyə ortaya qoymaları ilə nəticələndi. Bununla həm də sübut olundu ki, Azərbaycanı öz yolundan heç bir qüvvə də dayandıra bilməz və dövlətimiz istənilən vasitə ilə milli maraqlarını təmin etməyə qadirdir. «*Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük*», - deyər Prezident İlham Əliyev bildirib.

Artıq Azərbaycanın qələbəsi bütün beynəlxalq səviyyələrdə tam qəbul olunur. Əlbəttə ki, Azərbaycanın hakimiyyət orqanlarının siyasi-diplomatik fəaliyyəti bu məsələdə əhəmiyyətli rol oynadı. Belə ki, müharibənin başa çatmasından dərhal sonra xarici diplomatik korpusun nümayəndələrinin, respublikamıza gələn əcnəbi qonaqların işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olundu. Bununla da döyüşlərin başa çatmasından sonra dünya erməni vəhşiliyini, Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə şahidlik etdi. Bütün bunların fonunda belə bir həqiqət də öz təsdiqini tapdı ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədlərə çatı bilər. Bu baxımdan Vətən müharibəsindən sonrakı prosesləri Prezident İlham Əliyevin siyasi-diplomatik fəaliyyəti kontekstindən nəzərdən keçirdikdə onun güclü lider kriteriyalarına cavab verən siyasi lider olduğu bir daha qabarıq görünür.

Moskva görüşü: müzəffər İlham Əliyev və çaşqın Paşinyan Hazırda müharibədən sonra yaranmış yeni reallıqlar zəminində Ermənistan da münasibətlərin normalaşdırılması ilə bağlı müzakirələrdə milli mənafeərimiz qətiyyətlə bildirilir. Ötən ilin yanvarında Moskvada, noyabr ayında Soçidə və daha sonra Brüsseldə keçirilən üçtərəfli görüşlər bunu təsdiq edir. 2020-ci il noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin hüquqi-siyasi təsdiqi oldu. Ermənistanın müxalifəti bu sənədlə razılaşmaq istəməsə də, vəziyyətdən başqa çıxış yolu yoxdur. Ermənistan



İqtidarda Nikol Paşinyanın və ya qeyrisinin olmasından asılı olmayaraq, hakimiyyət üçtərəfli razılaşmaya əməl etməyə məcburdur. Rusiya Prezidenti Vladimir Putin də 2020-ci ilin noyabrında müsahibəsində bildirdi ki, Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar. Elə bugünkü hadisələrin də gedişatı Ermənistanın qalib Azərbaycanın yaratdığı reallıqlarla barışmaqdan, region dövlətləri ilə sivil əməkdaşlıqdan başqa yolu olmadığını təsdiq edir. Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə ötən il yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşün də məqsədi noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda göstərilmiş əsas nizamlaşma istiqamətləri üzrə növbəti addımların razılaşdırılması idi. Bütün bunlar isə regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsini özündə ehtiva etdi ki, bu da Azərbaycanın maraqlarına, Qarabağ və regional əməkdaşlığa dair siyasətinin məzmununa uyğundur.

Moskvada aparılan üçtərəfli danışıqlardan sonra Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanat imzaladılar. İqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan bu Bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Eyni zamanda, bu sənəd bir daha ona dəlalət etdi ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Çünki Bəyanat 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması ilə bağlı idi. Həmin bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlıdır. Bu Bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Eyni zamanda, bu sənəd bir daha ona dəlalət etdi ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Çünki Bəyanat 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması ilə bağlı idi. Həmin bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlıdır.

Bu Bəyanat Ermənistanı reallıqlarla barışmağa məcbur edən mühüm siyasi-hüquqi öhdəlik oldu. Ermənistan da müxalifətə bu Bəyanata qarşı çıxış etsə də, baş nazir Nikol Paşinyanın başqa yolu yox idi. Çünki Ermənistan müxalifətinin variantı əvvəldə qeyd edildiyi kimi, intihardan başqa bir şey deyil. Rusiya Prezidenti Vladimir Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmadı. Həmin məsələlər birgə Bəyanatda da əksini tapmadı. Çünki Qarabağ Azərbaycanı və Ermənistanın status xülasəsinə birdəfəlik son qoyulub. Paşinyanın toxunduğu hərbi əsirlər məsələsinə gəldikdə isə Vladimir Putin üçtərəfli görüşdə «*Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib*» deməklə bu mövzunu qapandığını bildirdi. 2020-ci il noyabrın 10-dan sonra işğal olunmuş Azərbaycan ərazilərində ələ keçirilən erməni silahlıları hərbi əsir sayılıbməz, onlar terrorcu və diversantlardır. Ötən ilin yanvarında Moskvada imzalanan üçtərəfli Bəyanat ilk növbə

də Ermənistanın işğal siyasətinə qarşı hüquqi sədd çəkdi. Eyni zamanda sənədə əsasən regionda yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində prioritetlər də dəqiqləşdirildi. Ona görə Moskvada imzalanan Bəyanat Prezident İlham Əliyevin siyasi-diplomatik uğuru oldu.

İlham Əliyevin qətiyyətli mövqeyi Soçi Bəyanatında da əksini tapdı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən növbəti üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Qeyd edək ki, Ermənistan hakimiyyəti Moskvada görüşündən sonra ara-sıra pozitiv fikirlər səsləndirsə də, konkret fəaliyyətdən uzaq olub. 2021-ci il ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb. Düzüldür, insidentlər sistemli xarakter daşımayıb. Bununla belə, Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsinə, o cümlədən üçtərəfli formatda müzakirəsinə zəruri edirdi. Soçi görüşü də bu baxımdan əhəmiyyət daşıyırdı. Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdıraraq deyib: «*Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlaayaq*».

Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışırdı. Məsələn, Rusiya Prezidenti də iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Eyni zamanda, Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından bəhs etdi və bunun həm dəmir yolu, həm də avtomobil yollarına aid olduğunu xüsusilə vurğuladı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskvada tərəfindən ən ali səviyyədə dəstəklənir. Ermənistanı baş naziri Nikol Paşinyan isə hələ Moskvada görüşündə olduğu kimi, bu dəfəki üçtərəfli görüşdə də gündəlikdə olmayan məsələyə toxunmaqda Azərbaycanı ittiham etməyə cəhdlər göstərdi. Bütövlükdə, Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətli oldu. Yeni bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və iradə sürdüüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Məsələn, bə

yanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atılması və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyaların yaradılması barədə şərtləşdilər. Eyni zamanda, tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar. **Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycanın növbəti siyasi-diplomatik uğuru oldu. Prezident İlham Əliyevin regiondakı reallıqlara dair mövqeyi bəyanatda tam şəkildə öz əksini tapdı. Bəyanatda Qarabağ ifadəsinin olmaması da, erməni tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin təntənəsidir.** Beləliklə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən növbəti üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Bizim üçün mühüm olan hamı odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərdə Azərbaycanın maraq və mənafeələrini qətiyyətlə təmin etdi.

Prosesə Avropa İttifaqı qoşulur Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşdırılması prosesinə ötən ilin dekabr ayından Avropa İttifaqı da qoşulub. Avropanın bu aparıcı təşkilatının əsas təsisatlarından olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlar normalaşma prosesini yeni keyfiyyət mərhələsinə yüksəltdi. Addım-addım olsa da, prosesdə uğurlu nəticələr görülməkdədir. Bu məqamda onu qeyd edək ki, global siyasi və iqtisadi güc mərkəzlərindən biri olan Aİ Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Təsədüfi deyil ki, Aİ-yə üzv dövlətlərin üçdə bir hissəsi ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq adlanan sənədlər və bəyanatlar imzalanıb.

Azərbaycanla Aİ arasında paraflan "Tərəfdaşlıq prioritetləri" sənədi isə Prezident İlham Əliyevin diplomatiyasının mühüm nailiyyətidir. "Tərəfdaşlıq prioritetləri"ndə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Ötən ilin iyul ayında Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri respublikamızla bu təşkilat arasında əlaqələrin yüksəlmə xətlə inkişaf etdiyini göstərdi. Şarl Mişelin Azərbaycana səfəri çərçivəsində "Azərkosmos" ASC-ni ziyarət etməsi, İpək yolu və Ələt Azad İqtisadi Zonası ilə bağlı tədqimatda iştirakı Aİ-nin ölkəmizin inkişaf səviyyəsi, eyni zamanda perspektiv inkişaf istiqamətləri ilə maraqlanmasından xəbər verdi. Aİ Şurası Prezidentinin Azərbaycanın regionlarına getməsi, Şamaxıda olması, Cümə məscidini ziyarət etməsi Azərbaycan xalqının dəyərlərinə hörmətinin göstə

ricisi idi. Şarl Mişelin Azərbaycana səfəri zamanı keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyevin açıqladığı rəqəmlər iki tərəf arasındakı münasibətlərin nə qədər genişmiqyaslı olduğunu göstərir. «*Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdə müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şəxsləndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən ilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaş hesab edir. Düşünüürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır*», - deyər Prezident İlham Əliyev bildirib.

Azərbaycanla Aİ arasında tərəfdaşlığın əsas istiqamətlərindən birini enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təşkil edir. Məlum olduğu kimi, uzun müddətdir ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusunə çevrilib. Hətta enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. Elə buna görədir ki, son onilliklərdə iqtisadi və siyasi məzmunlu beynəlxalq konfransların gündəliyinin başlıca müzakirə predmetlərindən biri enerji təhlükəsizliyi ilə bağlı olur. Xüsusən Ukraynada baş verənlərdən sonra Avropa dövlətləri öz enerji təhlükəsizliklərinin daha yüksək səviyyədə təmin olunmasına, bu məqsədlə alternativ mənbələrdən enerji dəhlizlərinin yaradılmasına ehtiyac duyurlar. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları və dünya bazarlarına çıxış yolları var. Elə buna görə hazırda enerji təhlükəsizliyi məsələsi Aİ-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsinə çevrilib. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Aİ-Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəltdi.

Bu gün Azərbaycanla Aİ arasında enerji dialoqu isə yüksələn xətlə davam edir və bunun ən mühüm nümunələrindən biri bu il iyul ayının 18-də Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanmasıdır. Bu Anlaşma Memorandumu enerji təhlükəsizliyi sahəsində Aİ-Azərbaycan əməkdaşlığın ən yüksək səviyyəyə çatmasını təcəssümüdür. Aİ ilə imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir. Bu baxımdan Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlarda da Azərbaycanın beynəlxalq münasibətlərdəki ədalətli, güclü mövqeyi və tərəfdaşlığa sadıqlığı mühüm rol oynayır. Ən əsas odur ki, bu təşkilat 44 günlük müharibə dövründə də obyektiv mövqeyə tutdu. Aİ üzvlərindən yalnız Fransa ermənipərəst mövqeyini nümayiş etdirməkdə davam edir. Fransanın istər Vətən müharibəsi günlərində BMT-də Azərbaycana qarşı sənədin qəbul olunması istiqamətində cəhdləri, istərsə də müharibədən sonra Senatın Qarabağdakı qondarma rejimin tanınması barədə qətnamə qəbul etməsi tarixə iflasa uğramış fəaliyyəti kimi düşüb. Azərbaycan heç vaxt milli maraqlarımıza cavab verməyən ermənipərəst mövqeyi bildirenlərə barışmayacaqdır.

(davamı gələn sayımızda)
Ziyad SƏMƏDZADƏ,
akademik

"AZƏRELEKTROTERM" ASC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI

	Qeyd	Q a l ı q	
		31.12.2021 il	31.12.2020 il
AKTİVLƏR			
<i>Uzunmüddətli aktivlər</i>			
Torpaq, tikili və avadanlıqlar	6	1 025 801,20	1 001 136,43
Qeyri-maddi aktivlər	7	8 100,26	9 000,28
Investisiyalar	8	-	117 727,84
Uzunmüddətli debitor borcları		-	-
Sair uzunmüddətli aktivlər	9	7 742 117,08	7 742 117,08
Cəmi		8 776 018,54	8 869 981,63
<i>Qısamüddətli aktivlər</i>			
Ehtiyatlar	10	1 295 490,24	1 295 490,24
Qısamüddətli debitor borcları	11	1 725 703,16	1 619 496,98
Pul vəsaitləri və onların ekvivalentləri	12	-	-
Sair qısamüddətli maliyyə aktivləri	13	-	-
Sair qısamüddətli aktivlər	14	-	-
Cəmi		3 021 193,40	2 914 987,22
CƏMI AKTİVLƏR		11 797 211,94	11 784 968,85
KAPİTAL			
Ödənilmiş nominal (Nizamnəmə) kapitalı	15	1 771 462,00	1 771 462,00
Kapital ehtiyatları			
Hesabat dövrünün xalis mənfəəti		95 162,57	62 299,44
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		7 690 783,15	7 658 003,71
CƏMI KAPİTAL		9 557 407,72	9 491 765,15
ÖHDƏLİKLƏR			
<i>Uzunmüddətli öhdəliklər</i>			
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər			
<i>Qısamüddətli öhdəliklər</i>			
Alınmış avanslar			21 005,60
Vergilər üzrə öhdəliklər	16	7 811,59	8 552,78
Qısamüddətli kreditör borcları	17	752 133,33	786 246,02
Sair qısamüddətli öhdəliklər	18	1 479 859,30	1 477 399,30
CƏMI ÖHDƏLİKLƏR		2 239 804,22	2 293 203,70
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		11797211,94	11 784 968,85

MƏNFƏƏT VƏ ZÖRƏRLƏR HESABATI			
	Qeyd	2021-ci il	2020-ci il
Əsas əməliyyat gəliri	19	285 365,16	294 426,77
Satışın maya dəyəri	22-23	133 465,14	117 914,11
Ümumi mənfəət		151 900,02	176 512,66
Sair əməliyyat gəlirləri	20	-	-
İnzibati xərclər			
Əməliyyat mənfəəti (zərəri)		151 900,02	176 512,66
Maliyyə gəlirləri			
Maliyyə xərcləri			
Fövqəladə gəlirlər	21		
Fövqəladə xərclər	22		
Gəlirdən çıxılan vergilər və yığımrlar		-32 946,80	-33 256,09
Vergitutmadan əvvəl mənfəət (zərər)	24	118 953,22	143 256,57
Keçmiş illərin zərəri		-	-65 382,28
Vergiyə cəlb olunan mənfəət		118 953,22	77 874,29
Mənfəət vergisi	25	-23 790,64	-15 574,86
Hesabat dövründə xalis mənfəət (zərər)	26	95 162,57	62 299,43
Mənfəətdə iştirak payı:			
Səhmdarların payı		0,1343	0,0879
Azlıqların payı			
Səhmdarların payına düşən bir səhmin mənfəəti:			
I (bir) səhmin əsas mənfəəti	26	0,1074	0,0703

KAPİTALDA DÖVŞİKİKLİKLƏR HESABATI					
	Qeyd	Nizam-namə kapitalı	Kapital ehtiyatları	Bölüş-dürülməmiş mənfəət	Cəmi kapital
01 yanvar 2020-ci il tarixə qədər		1771 462,00	-	7658 003,71	9429 465,71
2020-ci il üzrə xalis mənfəət	26			62 299,44	62 299,44
Mülkiyyətlərin kapital qoyuluşları					-
Elan edilmiş dividendlər					-
Məddələr arasında köçmələr					-
Mənfəət və ehtiyatların istifadəsi				-	-
01 yanvar 2021-ci il tarixə qədər		1 771 462,00	-	7 720 303,15	9 491 765,15
2021-ci il üzrə xalis mənfəət	26			95 162,57	95 162,57
Mülkiyyətlərin kapital qoyuluşları					-
Elan edilmiş dividendlər					-
Məddələr arasında köçmələr					-
Mənfəət və ehtiyatların istifadəsi				-29 520,00	-29 520,00
01 yanvar 2022-ci il tarixə qədər		1 771 462,00	-	7 785 945,72	9 557 407,72

		
SƏRBƏST AUDİTOR		İNDEPENDENT AUDİTOR
Azərbaycan Respublikası, AZ1130 Bakı şəhəri, Ə. Naxçıvanı küç. 24A/25 VOEN: 1005147262 Audit license: SA/387	24A/23 A. Naxçıvanı street AZ1130, Bakı Azerbaijan TAX ID: 1005147262 Audit License: SA/387	Phone: 070 338 6727 Phone: 050 338 6727 email: aliyea2012@gmail.com

Müstəqil Auditorun Maliyyə Hesabatlarının Auditina Dair Hesabatı "AZƏRELEKTROTERM" Açıq Səhmdar Cəmiyyətinin Rəhbərliyinə
Şərti müsbət rəy

Mən "AZƏRELEKTROTERM" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - şirkət) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatdı il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə ümumi siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qiymətlərdən ibarət maliyyə hesabatlarını auditini aparmışam.

Hesab edirəm ki, hesabatların "Şərti müsbət rəy üçün əsaslar" bölməsində əks etdirilən məsələnin nəticələri istisna olmaqla, əlavə edilmiş maliyyə hesabatları Şirkətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatdı il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdən ədalətli əks etdirir.

Şərti müsbət rəy üçün əsaslar

Şirkətin maliyyə vəziyyəti haqqında hesabatda Sair (uzunmüddətli) aktivlər strində qeyd olunan 7 742 117,08 manat məbləği bağlı, Ehtiyatlar strində qeyd olunan 1 295 490,24 manat məbləği bağlı və Qısamüddətli debitor borclar strində qeyd olunan 1 725 703,16 manat məbləği bağlı yerləri audit subitü əldə edə bilmədiyindən və yerləri əminlik yaradan təsdiqləndici sənədlər və əqullamları sırayı təqdim edilmədiyindən, tərəflərdən yerləri əminlik ifadə olunmur.

Mən auditin Beynəlxalq audit standartlarına (BAS) uyğun aparılmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatların "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Mülkiyyətə Beynəlxalq Ehtis Standartları Sərəmsını "Pəşkar Mülkiyyətə Ehtis Məcəlləsinin" (İESBA) tələblərinə uyğun olaraq Şirkətdən əqli dəyişmə və mən digər etik öhdəliklərimizi İESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit subitüları rəyimi əsaslandırmaq üçün yetərlı və münasibdir.

Fəaliyyətin fəsiləşdirilmə dair əhəmiyyətli qeyri-məzənnilik
Mən diqqəti "AZƏRELEKTROTERM" Açıq Səhmdar Cəmiyyətinin maliyyə hesabatlarına dair izahedici qeydlərdə olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-məzənnilik faktorlarına yönəlmək istədim. İzahedici qeydlərdə hazırkı şəraitdə Maliyyə hesabatlarını hazırladığıda, rəhbərlik Şirkət işəy etmək və ya işini dayandırmaq niyyətində olmadığını və ya bəzi emskdən bəşp münasib alternativ olmadığını halda, rəhbərlik Şirkətin fəsiləşs fəaliyyəi göstərmək qəbuliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyət fəsiləşsə aid olan məsələlər haqqında məlumatların əqullanmasına və münasib uqutunun fəsiləşs fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarını verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT			
		2021-ci il	2020-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə mənfəət /zərər		118 953,22	77 874,29
Mənfəət vergisi üzrə xərclər		-23 790,64	-15 574,86
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:			
· Əsas vəsaitlərin amortizasiyası		93 063,08	85 584,37
· Qeyri-maddi aktivlərin amortizasiyası		900,02	-
· Əsas vəsaitlərin satışından və xaricolmasından gəlirlər/zərərlər		-	-
Dövrüviyyə kapitalında dəyişikliklər:			
· Ehtiyatlar üzrə artma/azalma		-	-
· Əməliyyat debitor borclarında artma/azalma		-106 206,18	21 948,63
· Sair qısamüddətli aktivlərdə artma/azalma		-	65 382,28
· Sair maliyyə aktivləri		-	-
· Cari vergi öhdəlikləri		-741,19	110,71
· Əməliyyat kreditör borclarında artma/azalma		-34 112,69	-256 331,03
· Sair qısamüddətli öhdəliklərdə artma/azalma		-18 545,60	21 005,60
Əməliyyat fəaliyyətinə aid fəvqəladə pul vəsaitlərinin hərəkəti			
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		29 520,01	-0,00
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin alınması		-	-
Komisiyon yığımaları və ödənilmiş digər oxşar məbləğlər daxil olmaqla, uzunmüddətli qeyri-maliyyə aktivlə-rinin əldə edilməsi üçün, eləcə də uzunmüddətli qeyri-maliyyə aktiv-lərinə aid edilən, kapitallaşdırılmayan məsələləri ilə əlaqədar pul vəsaitlə-rinin xaricolmaları, uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin daxilolmaları			
Səhm alınması üçün pul vəsaitinin xaric olması			
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları		-	-
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		-	-
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
Səhm buraxılışı			
Kapital ehtiyatlarının dəyişməsi			
Təsisçilərin borcunun bölüşdürülməmiş mənfəət hesabına əvəzləşdirilməsi		-29 520,00	-
Mənfəətin istifadəsi		-	-
Dividendlər və buna oxşar ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları		-	-
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti		-29 520,00	-
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)		-	-
İlin əvvəlində pul vəsaitləri və bank overdraftları		-	-
İl ərzində pul vəsaitlərinin və onların ekvivalentlərinin artması (azalması)		-	-
İlin sonunda pul vəsaitləri və bank overdraftları		-	-

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Mənim məqsədim maliyyə hesabatlarına bir tam kimi, dəlildəliq və ya səhvər nəticəsində, əhəmiyyətli təhrirlərin ohi-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərəcə etməkdi. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrir mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit, onun həmişə aşkarlayır. Təhrirlər dəlildəliq və ya səhvər nəticəsində yaranı bilər və ayınlıqda yaxud məcmu olaraq, istifadəçilərin bəzi maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edir. BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşkar mühakimə təbiiq edirəm və peşkar mənşəli rəyimi yayırdıram. Mən həmçinin:
• Maliyyə hesabatlarında dəlildəliq və ya səhvər nəticəsində əhəmiyyətli təhrirlər risklərinin müəyyən edib qiymətləndirirəm, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslan-dırmaq üçün yetərlı və münasib audit subitüları əldə edirəm. Dəlildəliq nəticəsində əhəmiyyətli təhriri aşkarla-mamaq riski səhvər nəticəsindəkindən daha yüksəkdir, çünki dəlildəliq sözləşmə, saxtaqlıq, qərəzli hərəkətsizlik, haqiqəti uyğun olmayan məlumatlardan və ya daxilı nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
• Şirkətin daxilı nəzarətin səmərəliliyini dair rəy bildirmək məqsədi əldə etməmək şərtlə, bu şəraitdə rəy uyğun olan audit prosedurlarını layihələndərmək üçün audit aid daxilı nəzarəti başa düşürəm.
• İstifadə edilmiş rəy qıyasının uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uyğun qiymətlən-dirmənin və əlaqəli məlumatların əqullanmasının məntiqiliyini qiymətləndirirəm.
• Mülkiyyət uqutunun fəsiləşsliq prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğunu və əldə edilən audit subitülarını əsasında Şirkətin fəaliyyəti fəsiləşs davam etmək imkannı ciddi şübhə altına qoya bilər hadisələr və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-məzənniliyin mövcud ohi-olmadığına dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-məzənniliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatında maliyyə hesabatlarında əlaqəli məlumatların əqullanmasına diqqət yetirməliyəm və ya bəzi məlumatların əqullanması kifayət olmadığı halda, rəyimi dəyişikliik etmişəm. Nəticələrini auditor hesabatının tərkibində əldə edilən audit subitülarına əsaslandırmıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Şirkətin fəsiləşs fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
• Məlumatların əqullanması də daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm. Mən subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələləri yanaşı auditin planlaşdırılması həcmi və müddətini, habelə əhəmiyyətli audit subitüları, o cümlədən audit aparıldığı zaman daxilı nəzarətdə aşkar ediliyin əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririm.
Mən həmçinin subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat verirəm ki, mütəəqillyə və mütəəqillyəyin təsir etməsi əsaslandırılması şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qoruma tədbirləri haqqında məlumat verməyimi dair müvafiq etik normalarına riayət etmişəm.

Şirkətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarını mən əhəmiyyətli və bu cəhətdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin icmariyyətdə əqullanmasına qənim və ya qeydlərlə vqi yerləndiriyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat verməyimi qənim və ya qeydlərinin onun icmariyyəti üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatda məlumatın verilməsinə qərar almadığım halda, mən bu məsələləri auditor hesabatında təsvir edirəm.

Sərbəst Auditor
Əliyev Natiq Firudin oğlu
Bakı şəhəri, Azərbaycan Respublikası

29 avqust 2022-ci il.

Azərbaycanın elektrik enerjisi istehsalı 19 mln. kVt/st-1 ötüb



Bu ilin 8 ayında opera-tiv məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elekt-rik enerjisinin istehsalı 2,6% artaraq 19 115,7 mln. kVt/st olub. Bu barədə Energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifə-sində yazıb. Nazir qeyd edib ki, ix-

rac 1406,4 mln. kVt/st, idxal isə 94,3 mln. kVt/st olub. Yanvar-avqust ayların-da ötən ilin eyni döv-rünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 352,6 mln. kVt/st ar-tımla 1555,4 mln kVt/st elektrik enerjisi istehsal edilib.

Dünya Bankının Azərbaycan hökumətinə dəstəyi ilə bağlı məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İl-ham Əliyev sentyabrın 14-də Dünya Bankı-nın Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerdeni qəbul edib. "Marja" xəbər verir ki, söhbət zamanı Azər-baycan ilə Dünya Bankı arasında 30 illik uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb. Görüşdə gələcək layihələr və Dünya Ban-kının Azərbaycan hökumətinə dəstəyi ilə bağlı məsələlər müzakirə olunub, strateji sahələrdə, o cümlədən enerji, kommunika-siya sahələrində və Qarabağın bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha gücləndirilməsi ilə bağlı fikir müba-diləsi aparılıb.

Vergiödəyicilərinin ümumi sayı 6,8 faiz artıb



Cari ilin sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 379 min 592 vergiö-dəyicisinin 87,5 faizi fiziki şəxs, 12,5 faizi

Çexiya ilə məhsul ixracının artırılması imkanları müzakirə olunub

Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub. AZPRO-MO-dan bildirilib ki, qurumun rəhbəri Yu-sif Abdullayev agentliyin fəaliyyəti, əsas



hüquqi şəxs və digər təşkilatlar olub. AZƏRTAC Dövlət Vergi Xidmətinə istinad-la xəbər verir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 88 min 27 (6,8 faiz), o cümlədən fizi-ki şəxslərin sayı 73 min 616 (6,5 faiz və ya ümumi artımın 83,6 faizi), hüquqi şəxslə-rin sayı isə 14 min 411 vahid (9,2 faiz və ya ümumi artımın 16,4 faizi) artıb. Kommersiya qurumlarının sayı isə 10 faiz artaraq 155 min 735 vahid təşkil edib.

hədəfləri barədə məlumat verib, biznes də-irələri arasında əlaqələrin genişləndirilmə-si, məhsul ixracının artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

İsrail şirkəti Azərbaycanda tibb məhsulları istehsal edəcək

Bakıda Ələt Azad İqtisadi Zonası (AİZ) ilə İsrailin "Bio-oPharmax" şirkəti arasında birinci müqavilənin imza-lanması mərasimi keçirilib. Sənədi Ələt AİZ-nin İdarə heyətinin sədri Valeh Ələs-gərov və "BioPharmax"ın baş direktoru Zarel Şen Tov imzalayıb. Müqavilə "Bio Pharmax"ın Azərbayca-n-dakı nümayəndəliyi, "Bio


Pharmax AFEZCO"nun tikintisini nəzərdə tutur. V.Ələsgərov qeyd edib ki, İsrail şirkəti üçün üç hektar ərazi ayrılacaq. "Şirkət tibb məhsullarının istehsalında müasir avadanlıqdan isti-fadə etmək niyyətindədir. Məhsullar isə ilk növbədə ixraca yönəldiləcək", - deyə o bildirib. O qeyd edib ki, güzəşt və təşviqlə yanaşı sa-

hibkar və investorlar üçün xüsusi hüquqi baza və mü-vafiq infrastruktur yaradılıb. "Əminəm ki, bütün bu üs-tünlüklər diqqətə alınaraq, şirkət 50 adda tibbi məhsul istehsal edəcək. Həmçinin, bugünkü hadisə digər is-raill şirkətlərin Ələt Azad İqtisadi Zonasına cəlb olun-ması üçün stimol ola bilər", - V.Ələsgərov deyib.

Aqroparklara 1.4 milyard manat özəl investisiya qoyulub

Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyö-nümlü məhsulların istehsalının artırılma-sında və ixrac potensialının gücləndirilmə-sində əhəmiyyətli rol oynayır. Bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) məlu-mat yayıb. Hazırda respublikanın 32 rayonu üzrə 239.3 min hektar ərazidə ümumi layihə dəyəri 2.4 milyard manat olan 51 aqropark və iri fer-mer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq fəaliyyəti, ikisi isə çeşid-ləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1.4 milyard manat özəl investisiya qoyulub. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizingdən yararlanırlar. Bundan əlavə, dövlət tərəfindən digər dəstək təd-birləri də görülür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji ava-danlıqlar və qurğuların idxalına görə 43.9 milyon manat dəyərində güzəşt tətbiiq olu-nub, 25 aqroparkın yaradılması və ya fəa-liyyətinin genişləndirilməsi üçün 184.2 mil-yon manat güzəştli kredit verilib.




Aqroparklar məşğulluq səviyyəsinin artırıl-masında da əhəmiyyətli rol oynayır. Hazır-da aqroparklarda ümumilikdə 4500-dək işçi daimi, 5500-dən çox işçi isə mövsümi işlərlə tə

15-21 sentyabr 2022-ci il

Allah şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin qanı yerdə qalmadı!

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısını açıqlayıb. Siyahını təqdim edirik.

Nö	Fotoşəkil	Soyadı, adı, atasının adı			
1		Qurbanov Saleh Möhübbət	11		Rəsulov Murad İlqar
2		Mehbalı Fərid Kəmaləddin	12		Şirinov Ömər Muğan
3		Bədəlov Cavidan Zaur	13		Əhmədov Firuz Məzahir
4		Əliyev Əli Cavad	14		Rüstəmov Elnur Faid
5		Kazımov Yunis Qasım	15		Məmmədov Azər Mustafa
6		Hümбатov Ravil Mübariz	16		Məmmədov Nahid Hüseynağa
7		Hüseynov Erkin Ədalət	17		Budaqlı İsmayıl Məhərrəm
8		İsgəndərov Qorxmaz İsgəndər	18		Əhədzadə Xəyal Ələvsət
9		Məlikov Vüsal Bəxtiyar	19		Əhmədov Səbuhi Fuad
10		Ömərov Sərxan Mübariz	20		Əzizov Nəzər Ağacəlil
			21		Həsənov Səid Sarbala
			22		İmamverdiyev Asiman Mehman
			23		Kərimov Azad Zakir
			24		Qocayev Vadim Alik
			25		Məmmədov Məhəmməd Bilal
			26		Hüseynov Ziyarət Mail
			27		Babazadə Elşən Sahib
			28		Nəsirov Ülvü Əsədulla
			29		Rüstəmov Fərid Nofəl
			30		Sadıxov Şəmistan Əbdülağa
			31		Rəhimov Təbriz Rəhim
			32		Abbaslı Nail Adil

“Azərbaycan Ermənistanın təxribatlarına
uyğun və adekvat cavab verib”



Bakının addımları tamamilə qanuni və beynəlxalq hüquq normalarına uyğundur. Bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan silahlı qüvvələrinin ötən gecə Azərbaycan-Ermənistan

dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı şərh edərkən bildirib. Ekspert vurğulayıb ki, sərhəddə vəziyyətin gərginləşməsinə səbəb İrəvanın sülh müqaviləsinin imzalanması-

nı pozmaq cəhdləridir: “Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını pozmaq niyyətindədir. Bu yaxınlarda Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən görüşündən sonra aydın olub ki, sülh müqaviləsinin imzalanması artıq son mərhələdədir. Açıqı, Ermənistanda hadisələrin belə bir ssenaridə cərəyan etməsində maraqlı olmayan qüvvələr var, çünki sülh müqaviləsi İrəvanın ərazi iddialarından əl çəkməsi deməkdir”. Onun sözlərinə görə, regionda vəziyyətin gərginləşməsində maraqlı olan üçüncü tərəflər də var: “ABŞ, Fransa və bütövlükdə Avropa İttifaqı başa düşür ki, sülh müqaviləsinin imzalanması həm də regionda nəqliyyat kommunikasiyalarının açılması deməkdir. Söhbət Zəngəzur, həmçinin “Şimal-Cənub” dəhlizlərinin işə düşməsindən gedir. Bu dəhlizlər isə Rusiyaya Qərbin blokadasından və sanksiyalarından yan keçmək üçün lazımdır. Buna görə də regionda gərginlik bu dəhlizlərin fəaliyyətə başlamasının təxirə salınması deməkdir. Bu, aparıcı Qərb dövlətlərinin uzunmüddətli maraqlarına uyğundur”.

44		Qasımov Rəşad Ənvər
45		Qurbanzadə Cəmil Anar
46		Muradov Bəxtiyar Güloğlan
47		Nəsibov Kənan Cəbrayıl
48		Rzayev Tərlan Pərviz
49		Səmədov Elmin Mirzəli
50		Süleymanov Xəyal Elxan



ONUN BÜTÜN HƏYAT YOLU ELMƏ HƏSR OLUNMUŞDU

Məktubu olduğu kimi dərc edirik.

“Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Eldar oğlu Əmrullayevə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik Arif Məmməd oğlu Həşimova, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin prezidenti Prof. Dr. Elçin Nüsrət oğlu Xəlilova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə.

H&E Beynəlxalq Elmlər Akademiyası adından Azərbaycan alimlərini və ictimaiyyətini dünya şöhrətli alim, AMEA akademiki Rəfiqə Əliyevanın 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.

Onun bütün həyat yolu elmə həsr olunmuşdu. Əliyeva Rəfiqə Əlirza qızı 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1976-cı ildə dosent, 1998-ci ildə isə kimya ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

RəfiqəƏliyeva 1958-1960-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi, 1957-1999-cu illərdə Bakı Dövlət Universitetinin “Analitik kimya” kafedrasında aspirant, laborant, assistent, baş müəllim, dosentvəzifələrində çalışmış və həmin kafedranın professoru, 2001-ci ildən Bakı Dövlət Universitetinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi



tədqiqat laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.

Rəfiqə Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılma metodikalarının öyrənilməsi sahəsində tədqiqatlar aparan, analitik kimya elminin bu sahəsinin yeni biliklərlə zənginləşdirilməsində xidmətləri olan tanınmış alimdir. Onun əsas elmi istiqaməti yeni üzvi reagentlər və sorbentlərin sintezi və onların analitik imkanlarının öyrənilməsindən ibarətdir. O, analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyən etmişdir. O, ilk dəfə olaraq spektrofotometrik metod vasitəsilə germaniumun alizarin qırmızı C, stilbaz, piroqallol qırmızı, brompiroqallol qırmızı, xinalizarin reagentləri ilə kompleks birləşmələrini tədqiq etmişdir.

RəfiqəƏliyevanın rəhbərliyi altında ilk dəfə olaraq b-diketonlar əsasında azobirləşmələr sintez edilmiş və üzvi reagentlərdə kvant kimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış, alman nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Onun rəhbərliyi altında malein anhidridi və stiroulun birgə sopolimeri əsasında sin-

Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyevanın bu günlərdə 90 illik yubileyidir. Yubiley ərəfəsində Avstriyadan Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik Valter Koflerin adından bu münasibətlə Respublika Milli Elmlər Akademiyasına və Təhsil Nazirliyinə məktub ünvanlamb.



tez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılma dərəcəsinin optimal şəraitini işləyib hazırlanmışdır. Bu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılma dərəcəsi üçün istifadə edilmiş təklif olunmuşdur. RəfiqəƏliyeva 450 elmi əsərin, 25-dən çox dərs vəsaiti və dərslik, analitik kimyadan 6 tərcümə kitabının və 20 patentin müəllifidir. Onun əsərlərinin çox hissəsi

xarici ölkələrdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinadlar olunur. RəfiqəƏliyevanın rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır. RəfiqəƏliyeva Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D02.011 şifrli Dissertasiya Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Elmi Şurasının üzvü olmuşdur.

RəfiqəƏliyeva Əməkdar elm xadimi, akad. Yusif Məmmədəliyev adına mükafat

fatın laureatı adlarına layiq görülmüşdür. O, 2001-ci ildə Amerika Bibliografiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi Heydər Əliyev adına mükafata layiq görülmüşdür. Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Azərbaycan və dünya üçün çox önəmli olan bu qadının 90 illiyini təntənə ilə qeyd etmək qərarımızı dəstəkləyir və təbrik edirik. Onun tədqiqatlara və təbriqinə sadıqlığı, hamının rifahı, Azərbaycan ilə dünya arasında elmin və əməkdaşlığın genişlənməsi naminə göstərdiyi səylər davamlı missiya olaraq qalacaq.

Prof. Dr. Walter Kofler
president of ICSDIAS
Academician of the IAS and RAS
(Prof. Dr. Valter Kofler,
Beynəlxalq Elmlər Akademiyasının
prezidenti, akademik)

10 sentyabr 2022-ci il”

**Dünya şöhrətli alim, tanınmış
pedaqog Rəfiqə Əliyevanın xatirəsi onu tanıyanların qəlbində
daim yaşayacaqdır...**

“İQTİSADİYYAT”

Sənayedə özəl sektorun payı 88,4 faiz təşkil edib




Cari ilin yanvar-avqust aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan məhsulların və göstərilmiş xidmətlərin həcmi 0,1 faiz azalaraq 56,1 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalıb, qeyri neft-qaz sek-

torunda isə 9 faiz artıb. Sənaye məhsulunun 75,5 faizi mədən-qıxarma, 20,6 faizi emal, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,4 faiz təşkil edib. Ümumi istehsalın 94,4 faizi sənaye məhsullarının istehsalı, 5,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında sentyabrın 1-nə 913,5 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 44,1 faizi Bakı, 23,6 faizi Sumqayıt, 6,7 faizi Gəncə şəhərlərinin, 3,9 faizi Şirvan, 0,3 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 88,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Azərbaycan 170 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

Yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 114 ölkəyə məhsul ixrac olunub, 156 ölkədən idxal edilib.



AYİB-lə birgə həyata keçirilən layihələr davamlı və “yaşıl” inkişafı təşviq edir



Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.

Sonra İqtisadiyyat naziri Mikayıl Cəbbarov və AYİB nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq vurğulanıb. Bildirilib ki, Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 181 layihə üzrə 3,7 mlrd. avroya yaxın investisiya yatırılıb. AYİB-lə birgə layihələr ölkəmizdə müxtəlif sahələrdə qabaqcıl təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqi genişləndirir.

2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdıran AYİB iqtisadiyyat naziri qeyd edib ki, AYİB-in “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində əks olunmuş məqsədlər Azərbaycan iqtisadiyyatı üçün müəyyən edilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün möhkəm əsas yaradır.

Bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını diqqətə çatdıran AYİB prezidenti xanım Odil Reno-Basso qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini, bu baxımdan ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlavə imkanlar yaratdığını qeyd edib. Görüşdə energetika, xüsusilə bərpa olunan enerji, KOB-ların dəstəklənməsi, dövlət

müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə AYİB-in iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.

Həmin gün AYİB-lə bir sıra sənədlərin imzalanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cəbbarov, AYİB prezidenti xanım Odil Reno-Basso, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sənədlərin davamlı və “yaşıl” inkişaf üçün əhəmiyyətini vurğulayıb, bu istiqamətdə əməkdaşlığın genişləndiriləcəyini qeyd ediblər.

Sonra “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək “Küçələrin işıqlandırılması” layihəsinə dair Qrant, Kredit və Layihə sazişləri imzalanıb.

Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Holdinginin idarəçiliyinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və AYİB arasında mandat məktubu imzalanıb. Sənədi AYİB-in Davamlı infrastruktur qrupunun icraçı direktoru xanım Nandita Parşad, Azərbaycan İnvestisiya Holdinginin baş icraçı direktoru Ruslan Əliyev və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev imzalayıblar. Sənədə əsasən, AYİB tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması nəzərdə tutulur.

15-21 sentyabr 2022-ci il

Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər və qarşıda duran vəzifələr müzakirə olunub



Sentyabrın 12-də Ağsu rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin “Ağsu Aqropark” QSC-nin fəaliyyəti ilə tanış olub.

Müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminatmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında”

2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub. Ərzaq təhlükəsizliyi ilə bağlı global çağırışlar, Azərbaycan ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran əsas vəzifələr, Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.

Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin çıxışları, ərzaqlıq buğda istehsalçılarının, müasir suvarma sistemlərini tətbiq edən və tətbiq edilməsini planlaşdıran təsərrüfat rəhbərlərinin problemləri və təklifləri dinlənilib.

Baş nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq, hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyini, qarşıda duran əsas vəzifələrin əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, buğda istehsalında məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsi olduğunu vurğulayıb.

Müşavirənin sonunda Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Laçın dəhlizinə alternativ yol gələn il fəaliyyətə başlayacaq

Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RIA Novosti-yə müsahibəsində bildirib.

“Son bir ay ərzində görülmə işlərin əsas nəticəsi Laçın dəhlizi boyunca yeni yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacağı

ilə bağlı ümumi anlaşmanın əldə olunması olub.

Bununla yanaşı avqustun 30-dan etibarən Laçın şəhərindən və zona daxilində yerləşən digər yaşayış məntəqələrindən yan keçən köhnə dəhliz yolunun təhlükəsizlik zolağında yerləşən müvəqqəti marşrutla hərəkət həyata keçirilir”, - deyər rusiyalı diplomat vurğulayıb.

O qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında razılaşma nəticəsində və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılaraq avqustun 24-də köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb: **“Laçın dəhlizinin iş rejiminin dəyişməməsi əsas əhəmiyyət kəsb edir. Rusiya sülhməramlıları müvəqqəti yola köçürülüb və 2023-cü il aprelin 1-dək onlar yeni marşrutla keçəcəklər”.**

zılaşma nəticəsində və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılaraq avqustun 24-də köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb: **“Laçın dəhlizinin iş rejiminin dəyişməməsi əsas əhəmiyyət kəsb edir. Rusiya sülhməramlıları müvəqqəti yola köçürülüb və 2023-cü il aprelin 1-dək onlar yeni marşrutla keçəcəklər”.**

Dövlət büdcəsinin gəlirləri 27% artıb, profisit 2 mlrd. manat olub

Azərbaycanın 2022-ci ilin ilk səkkiz ayı üzrə dövlət büdcəsinin gəlirləri 20 milyard 184.8 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumat verilib.

Bu da illik müqayisədə 26.6% artım deməkdir.

Dövlət büdcəsinin xərcləri 18 milyard 151.9 milyon manat olub ki, bu da illik müqayisədə 16.2% artıma bərabərdir. Bununla da dövlət büdcəsinin profisiti 2 milyard 032.9 milyon manat olub. İlin ilk 7 ayının sonunda profisit 2 milyard 564.6 milyon manat təşkil edib.



Emal sənayesində 11,6 milyard manatlıq məhsul istehsal olunub



Emal sənayesində 2022-ci ilin yanvar-avqust aylarında 11 milyard 584,2 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsinəndən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 13,2 faiz, bütün məmulatlarının istehsalında 2,4 faiz artım, içki istehsalında isə 6,1 faiz azalma müşahidə edilib. Bu sahələrin əsas məhsullarından marqarın istehsalı 24,7 faiz, kərə yağının istehsalı 0,3 faiz, duru bitki yağlarının istehsalı isə 0,1 faiz artıb.

Neft-qaz sənayesi üzrə qiymət indeksləri 251,2 faiz artıb

Avqustda iyula nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 92,9 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinəndən bildirilib ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri cari ilin avqustunda ötən ilin müvafiq dövrünə nisbətən 228,8 faiz, bu ilin yanvar-avqust aylarında isə keçən

ilin analoji dövrü ilə müqayisədə 251,2 faiz artıb.

Bu ilin yanvar-avqust aylarında 2021-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sənayesində sənaye məhsullarının istehsalçı qiymətləri indeksinin 216,4 faiz artımı qeydə alınıb.

AZƏRBAYCAN UNİKAL TƏBİƏT İRƏCİLƏRİ ÖLKƏSİDİR

Azərbaycan zəngin flora və faunaya, yeraltı və yerüstü sərvətlərə malik bir ölkədir. Təbiətin yaratmış olduğu gözəlliklər ulu əcdadlarımızın zəhməti ilə daha da zənginləşmiş və məmləkətimizin hər bir guşəsi əsrarəngiz tabloya çevrilmişdir. 30 il yağı düşmənin tapdığı altında qalan torpaqlarımız, meşələrimiz, çaylarımız, bulaqlarımız, dağlarımız, bağlarımız dağdılaraq məhv edilmişdir. Tanrıya şükürlər olsun ki, indi həmin əraziləri özümüizə qaytarmışıq. Hər şeyi bərpa edəcəyik, dirçələcəyik.

Hazırda ölkəmizdə ümumi sahəsi 892 546 hektar təşkil edən, xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Bu gün onlardan biri - Bəsitçay Dövlət Təbiət Qoruğu haqqında danışacağıq. Bəsitçay Dövlət Qoruğu nadir Şərq çinarlarının qorunub saxlanması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazilərini əhatə edir. Qoruğun ərazisi 107 hektardır. Qoruğun ərazisi, əsasən, dağlıq olub, dəniz səviyyəsindən 600-800 metr hündürlükdə yerləşir. Sağ tərəfi dik yamaclardan, sol tərəfi isə təpəliklərdən ibarətdir. Qoruqda, əsasən, III dövr çöküntülər yayılıb. Çay dərəsi boyunca ensiz düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli aralanmışdır. Qoruqda qışı quraq keçən mülayim-isti iqlim tipi mövcuddur. Havanın orta illik temperaturu 130 dərəcə, illik yağıntının miqdarı isə 600 mm-dir. Əra-



zının iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində, əsasən, allüvial meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə allüvial torpaqları, əsasən, çinar meşələri altındadır. Burada daşlı-çınqıllı ərazilərdə çinar ağacları bitir. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və mübit torpaqlarda yüksək göstəricilərə malikdir. Azərbaycan Şərq çinarının bitdiyi nadir ölkələrdəndir. Şərq çinarının əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını nəzərə alaraq adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmışdır. Zəngilanın çinar meşəliyi dünyanın ən böyük meşə

zolağıdır. Burada, əsasən, bir neçə tipli, müxtəlif otlu çinar meşələri formalaşmış, qoruğun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçay və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşələri yayılmışdır. Çinar ağaclarının orta yaşı 165 il, hündürlüyü 30-35 metr, diametri isə 1 metrdir. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və s. ağacları, yemişan, təbiət, qaratikan və s. kolları vardır. Qoruğun ətraf sahələrində, bəzən də onun ərazisində canavar, çaqqal, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər, həmçinin kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir. Burada çüçülər faunası zəngindir. 1993-cü il oktyabr ayının 30-da erməni işğalına məruz

qalan qoruğa aid olan 85 hektar meşə sahəsindən 42 hektardan çox hissəsi tamamilə məhv edilmişdir. Çoxsaylı Şərq çinarı meşələrinin məhv edilməsi üçün müxtəlif partlayıcı maddələrdən istifadə edilmişdir. Azərbaycanın, eyni zamanda Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı kitab”larına daxil edilmiş nadir təbiət inciləri dağıdılmış, flora və faunaya misli görünməyən ziyan vurulmuşdur. 44 günlük şanlı Vətən savaşından sonra torpaqlarımız işğaldan azad edildi. Dövlət başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva 14 fevral 2021-ci il tarixində Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunda olmuş, çinar ağacları

əkmiş, Bəsitçaya balıq buraxılmışdır. Prezident İlham Əliyev demişdir: “Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmənin çinarların böyük hissəsini kəsib, dağıdıb, talayıb və yandıraraq, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay Təbiət Qoruğunun bərpasına start verilib”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 oktyabr 2021-ci il tarixində Bəsitçay Dövlət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbiət ekosisteminin, biomüxtəlifliyin, nadir və itməkdə olan bitki növlərinin bərpa edilməsi və sağlamaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmanın tətbiqi əsasında unikal meşə fondunun və mübarizə olunan təbiət massivlərinin ahəngdar fəaliyyətinin bərpa edilməsi, bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsi üçün kompleks tədbirlərin görülməsi dövlətin və dövlət başçısının nəzərdə tutduğu ən zəruri məsələlərdən biridir. Bu həm də hər bir Vətən övladının ən məhəm və nəsim arzularının gerçəkləşməsi deməkdir. Arzularımız çin olsun, əziz xalqım!

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri

8 Qarabağın görkəmli simaları

18 sentyabr Milli Musiqi Günüdür

Rəşid Behbudov (1915-1989)

Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri, *ecazkar səsə malik, mahnıları ilə Azərbaycanı dünyaya tanıdan sevimli sənətkarımız* Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir.

Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov daha sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz Orkestrində solistliyə başlayır. 1930-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Kırım cəbhəsinə yollanır. Həmin il Azərbaycan Dövlət Caz Orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur.

Çox keçmir ki, Rza Təhməsisib onu Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyni adlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filminə dəvət edir, 1945-ci ildə arşın malçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının təntənəsi" məqaləsində



aktyorun oyununu belə qiymətləndirib: *"Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səslə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir..."* 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatı ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edir.

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur. Bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıs-

tan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. Azərbaycanın elə bir şəhəri, rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük müğənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür. Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur. 2015-ci il 14 dekabrda Heydər Əliyev Sarayında 100 illik yubileyi qeyd olunub.


4 oktyabr 2016-cı ildə adını daşıdığı küçədə və mahnı teatrının qarşısında abidəsi ucaldılmışdır.

18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən "Rəşid Behbudov" sürətli sərişin gəmisini istismara verilmişdir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kiberhücumlarla bağlı diqqətli olmağa çağırır

Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) son zamanlar aktual olan fişinq (phishing) hücumları ilə əlaqədar vətəndaşlara tanınmağı şəxslər tərəfindən göndərilən mesajlara və e-poçt məktublarına qarşı həssas yanaşmağı tövsiyə edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan xahiş olunur ki, onlara göndərilən şübhəli keçidlərə daxil olmasınlar, bu tipli mesaj və məktublarla göndərilən faylları yükləməsinlər, doğruluğundan əmin olmadıqları mesajları digər şəxslərə yönləndirməsinlər, onlara yönləndirilən belə mesajlara



etibar etməsinlər və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar. Həmçinin vətəndaşlara tanınmağı şəxslər tərəfindən göndərilən mesajlara və e-poçt məktublarına qarşı həssas yanaşmağı tövsiyə edir.

ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil edir, internet informasiya ehtiyatlarının monitorinqini həyata keçirir, baş vermiş kiberhücumlarla bağlı məlumatların operativ qəbulunu təşkil edir. ETX hücumlara qarşı müvafiq tədbirlər görür, həmçinin mövcud və yaranacaq kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir. Vətəndaşlardan xahiş olunur ki, hər hansı kiberhücum halları ilə qarşılaşdıqda www.cert.az internet informasiya ehtiyatı və reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

VIDA SÖZÜ CAHANGİR QOCAYEV



Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ziyalı, dəyərli alim, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində rəhbər vəzifələrdə çalışmış Cahangir Qocayev vəfat etmişdir. Cahangir Qocayev ömrünün fəal və faydalı hissəsini xalqına və dövlətinə həsr etmiş ziyalıların sırasındakı biridir. O, sadıqlıq, səmimiyyət, vətənpəşarlıq, xalqın rifahı üçün çalışmışdır. Cahangir Qocayev 1929-cu ildə Azərbaycanın Mollavaizli kəndində anadan olmuşdur. O, 1947-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1950-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1952-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1953-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1955-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1956-cı ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1957-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1958-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1959-cu ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1960-cı ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1964-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1966-cı ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1967-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1968-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1969-cu ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1970-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1971-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1972-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1974-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1978-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1980-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1982-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1983-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1985-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1986-cı ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1987-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1988-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1990-cı ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1991-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1992-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1993-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1994-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1995-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1996-cı ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1997-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1998-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 1999-cu ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2000-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2001-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2002-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2003-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2004-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2005-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2006-cı ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2007-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2008-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2009-cu ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2010-cu ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2011-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2012-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2013-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2014-cü ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2015-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2016-cı ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2017-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2018-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2019-cu ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2020-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2021-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır. O, 2022-ci ildə Azərbaycan Dövlət Universitetində mühəndislik fakültəsində təhsil almışdır.

1989-cu ildən Dövlət Tikinti Komitəsinə dəvət olunan Cahangir Qocayev 3-4 ildən sonra Komitə sədrinin müavini və birinci müavini vəzifəsinə qədər yüksələ bilib.

Öz əsas işi ilə bərabər, Milli Məclisin İqtisadi siyasət komitəsinin işində də yaxından iştirak edib. "İnvestisiya fəaliyyəti haqqında", "Standartlaşdırma haqqında", "İstehlakçıların hüququnun müdafiəsi haqqında", "Rabitə haqqında", "Informasiya və Telekommunikasiya haqqında", "Avtomobil yolları haqqında" və sair qanunları hazırlayan işçi qrupun rəhbəri olub. "Tender haqqında", "Kütləvi informasiya vasitələri haqqında" və müxtəlif səpgili çoxsaylı digər qanunları hazırlayan işçi qruplarının üzvü olub. Öz nəzəri-təcrübəli hazırlığına söykənərək hazırlanan qanunların, digər milli normativ-hüquqi aktların daha da mükəmməl olması naminə Cahangir müəllim bəzən çoxları tərəfindən düzgün qəbul edilməyən, özünəməxsus, çox dəyərli təkliflərlə çıxış edib. Yeri gəlmişkən, qeyd edək ki, o, hər mənada zamanı qarşılaya bilən şəxsiyyətlərdən idi. Öz bilik və bacarığını başqalarına, xüsusən də gənclərə çox həvəslə öyrədirdi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının baş müəllimi kimi şərəfli bir vəzifəni də vicdanla yerinə yetirirdi. 70 yaşını təbrik edənlərdən biri tamamilə haqlı olaraq demişdi: "Cahangir Qocayevin uzun illər xidmətində dayandığı şəhərsalma sahəsində ideya və prinsiplərinə sadıq olmaq o qədər də asan deyil. Amma o, şəhərsalmaya dəyər qazandıranı bacarmış zirvədir. Bu zirvəyə ucalmığı heç də hər memar, mühəndis bacarmır. Cahangir Qocayevin öz peşəsinə bağlılıq prinsiplərində şəhərsalmaya peşəkar yanaşma xətti, dövlətə və dövlətçiliyə misilsiz sadıqlıq ruhu var. O, sadıqlıqni zəhmətkeşliyi, həssas yanaşma tərzini sübut etmiş bir nümunə kimi böyük hörmət və ehtiram sahibidir".

Dostları, iş yoldaşları Cahangir Qocayevi öz işinin peşəkari, şəhərsalma sahəsində öz sözünü demiş müəssisə, böyük insanı keyfiyyətləri özündə birləşdirən sadəlik, səmimiyyət və alimlik nümunəsi kimi tanıyırdı. Artıq təqəüdə çıxsada da, yenə sevdidi peşəsinin ayrılmaz istəmiri, tikinti sahəsindəki 41 illik təcrübəsini bölüşmək, töhfələrini gənc müəssisələrə öyrətmək, yeri gələndə iradlarını qeyd etmək üçün fürsət axtarırdı. Cahangir Qocayevin ana prinsiplərindən biri o idi ki, vətənə, xalqa və dövlətə xidmət etmək üçün haradasa işləməyin, vəzifə və səlahiyyət sahibi olmağın o qədər də önəmli yoxdur.

O, hesab edirdi ki, insan işləmədən, vəzifə və səlahiyyət sahibi olmadan da xalqına və dövlətinə xidmət edə bilər: "Təqəüdə çıxsam da, yaşıma və vədəsində vaxtımı səmərəli keçirməyə çalışıram. Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü kimi müəyyən tədbirlərdə iştirak edir, şəhərsalmadakı problemlər barədə öz fikrimi dövlət orqanlarına, ictimaiyyətə çatdırıram ki, aidiyyəti qurumlar lazımı tədbirlər görsünlər. O, dəfələrlə bildirirdi ki, şəhərsalma elə bir sahədir ki, o həmişə inkişaf edir, illər ötdükcə qədimləşir, dəyəri artır. Yəni, şəhər qədimləşdikcə qiymətə minir. Şəhərin təsərrüfat infrastrukturunun saxlanması, o cümlədən bağ və parklara xidmətin göstərilməsinə bu prinsiplərlə yanaşmaq lazımdır.

Cahangir müəllim Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" qəzeti ilə sıx əməkdaşlıq edirdi. Səmimi və mehriban münasibəti ilə redaksiyada hər kəsin böyük hörmətini və rəğbətini qazanmışdı. Dəyərli alimi, peşəkar mühəndisi, alimə bir şəxsiyyəti, müdrik, dünyagörmüş ağsaqqalı, səmimi insanı - Cahangir Qocayevi bu günlərdə itiririk, əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Ziyad Səmədzadə, Eldar Nuriyev, Qüdrət Kərimov, Vahid Novruzov, Vahid Hümətov, Elşən Hacızadə, Rəsul Balayev, Arif Hüseynov, Elxan Bəşirov, Elşad Səmədzadə, Aytən Səmədzadə, Yeganə Məmmədova

ALLAH RƏHMƏT ELƏSİN

Akademik Ziyad Səmədzadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevə əzizi **FƏRİD KƏMALƏDDİN OĞLU MEHBALININ** şəhid olması ilə bağlı kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" qəzetinin kollektivi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevə əzizi **FƏRİD KƏMALƏDDİN OĞLU MEHBALININ** şəhid olması ilə bağlı kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhşir Əhmədov, Müşfiq Atakişiyev, Bəyali Ataşov, Zəhid Məmmədov, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Abbas Əliyev

Dizayner:
Lamiyə NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və şəhirlənmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500